

MAHNUR CƏFƏRLİ  
AMEA Naxçıvan Bölümü  
E-mail:nes.az.nil@mail.ru

## AMBERLITE IRP-64, AMBERLITE IRP-69 VƏ AMBERLITE IRC-748 İONİTLƏRİ İLƏ ƏLVAN METAL İONLARININ SORBSİYASI

*Qüvvətli və zəif türşü xassəli Amberlite kationitlərlə  $Zn^{2+}$ ,  $Cd^{2+}$  və  $Pb^{2+}$  ionlarının sorbsiyasının tərəzliş şəraiti, kinetikası öyrənilmiş, proseslərin termodinamik parametrləri hesablanmışdır. Bütün həllərdə sorbsiyanın sürətinin daxili diffuziyanın nəzarətində olduğu müəyyənləşdirilmiş, sorbsiyanın seçiciliyi ilə ionitlərin kinetik xüsusiyyətləri arasında qarşılıqlı əlaqə təsdiq edilmişdir. Entropiyanın və entropiya vuruşunun addıti qymatının azalması öyrənilən sistemlərdə sorbsiyanın seçiciliyinin yüksəlməsini bildəvəsita şərtləndirir.*

**Açar sözlər:** ionitlər, tərəzliş şəraiti, sorbsiya izotermələri, kinetik və termodinamik parametrlər.


Zəhərli metallar ilə ətraf mühitin çırklənməsi hərbi, sənaye və kənd təsərrüfatı prosesləri və tullantıların xaric edilməsi vasitəsilə qlobal şəkildə baş verir [1]. Ətrafa buraşulan və ya nəql edilən metallar transformasiya uğrayaraq ətraf mühitə, ictimai sağlamlığa və iqtisadiyyata təsir edə bilər. Yüksək qatılıqlarda ağır metalların çıxarılması üçün istifadə edilən metodlar arasında, çöküntü-filtrasiya, ion mübadiləsi, əks osmos, oksidləşmə-reduksiya, həlli dəyişikliyi ekstraksiyasının, həmçinin membrannın ayrılması nəzərdə tutulmalıdır [2-3]. Bununla belə, bəzi tullantıların tərkibinə, metalların çıxarılması azalda bilən və axıntı sularında qəbul edilməyən ağır metal konsentrasiyaları ilə nəticələnəcək orqanik, kompleksləşmə agentləri və qələvi torpaq metalları kimi maddələr daşıldır. Çırkləndirici maddələr arasında kadmium, qurğunun, civə, xrom, arsen, sink, kobalt və nikel, eləcə də mis daxildir. Əsas mühəndislik işlərində, kağız sənayesində, dəri aşılama, petrokimyalarda, gübrələrdə, və b. çox sayıda işlər vardır. Bundan əlavə onlar həmçinin insan sağlığının mənfi təsir göstərirler. Ion mübadilə substrat və ətraf mühit arasında ionların mübadiləsi kimi müəyyən edilə bilər. On faydalı ion mübadiləsi reaksiyası geri çevirilir. Reaksiya tərs çevrilə bilən olduğunda, ion dəyişdiricisi bir neçə dəfə yenidən istifadə edilə bilər. Çoxlu sulu və üzvi məhlulda tamamilə həll olunmayan ion dəyişdiricisi qatranları, yüksək funksional qrupların kovalent rabitə ilə bağlılığı çarpan rabitəli bir polimer matrisadan yaranır.

Praktik məqsədlər üçün istifadə zamanı ionit seçimində sorbentin tutumunun, seçiciliyinin və kinetik göstəricilərinin xüsusi önəmi vardır. Sorbsiya proseslərinin miqdari əsaslandırılması üçün termodinamik parametrlərin hesablanması əsasında real mənzərinin təqdimimi də xüsusiətə əhəmiyyətlidir. Çoxsaylı müxtəlif obyektlərdən əlvən metalların çıxarılması və onların satış məhsulları şəklində təqdim edilməsi kimya texnologiyasının çox vacib problemlərindəndir.

Təqdim edilən araşdırmanın məqsədi Amberlite kationitlərlə  $Zn^{2+}$ ,  $Cd^{2+}$  və  $Pb^{2+}$  ionlarının sorbsiyasını öyrənməklə texnoloji tələblərə cavab verən kationit təklifi etmək və prosesləri xarakterizə edən parametrləri hesablamadaqdır.

**Eksperimental hissə.** Eksperimentlər statik şəraitdə, öyrənilən ionların dəyişən qatlıqları – ionitlərin sabit kütlesi (məhlul:ionit = 100:1) nisbətində aparılmış, udulan ionların miqdarı onların başlangıç və sorbsiyadan sonrakı qatlıqları arasındakı fərqa görə hesablanmışdır. Öyrənilən ionların miqdarı məlum metodlarla təyin edilmiş [4], kinetik təcrübələr məhdud həcmi üsulu ilə aparılmışdır [5].

Karboksil funksional qruplu Amberlite IRP-64 kationitinin quru halda dəyişmə tutumu təxminən 10 mq-ekv/q-a, Amberlite IRP-69 kationitinin dəyişmə tutumu isə 4,3 mq-ekv/q-a bərabərdir. Bu kationitin funksional qrupu




şəklində təsvir edilir. Amberlite IRC-748 markalı xelatəmələgətirici kationit isə imidodiaset funksional qruplu 1,25 ekv/l minimal dəyişmə tutumu kationitdir [6]. Proseslər pH = 3,5±5,5 intervalında aparılmışdır.

Bütün hallarda izotermərin qabarıqlığı K-nun 1-dən böyük qiymətlərlə xarakterizə olunmasını təsdiq etmək ionitlərin öyrənilən ionlara qarşı seçiciliyini göstərir. Kationitlərin öyrənilən ionlara qarşı seçiciliyiləri proseslərin əvvəlində yüksək olsa da, udulmanın sonrakı mərhələlərdə bərk fəzadə ionların mol payının yüksəlməsi xeyli azalır. Bu, bir tərəfdən proseslərin əvvəlində ionların məhluludakı tarazlıq qatlıqlarının çox kiçik olması, digər tərəfdən isə paralel şəkildə tutumun aşağı, tarazlıq qatlıqlarının isə yüksək qiymətlərlə artması ilə izah oluna bilər. Amberlite IRP-69-da eyni zamanda 3 sulfogrupun vahid aktiv mərkəz kimi matriçaya birləşməsinə baxmayaraq, görünür ki, bəlsə qrupların sayı kifayət qədər çox deyil. d- və f-sırası metallarının ionlaşmış karboksil kationitləri ilə qarşılıqlı təsirin təkcə ion deyil, həm də koordinasion rəbitə yaratmaqla gerçəkləşməsi ilə bağlı məlumatları həm potensiometrik ayırlırin xarakteri, həm də ionlaşmış ionogen qrupların rəqslarının tezliklərinin sürüşməsi də təsdiq edir. Karboksil kationitlərin IQ-spektrlərindəki dəyişikliklər bəlsə kationitlərlə bir sira keçid metal ionlarının koordinasion məxanizm üzrə sorbsiyasının mümkünlüyünü göstərir. Bu qeyd edilənləri tərkiblərində sulfogruplar saxlayan qüvvətli turşu xassəli kationitlər haqqda demək olmaz.


Izotermələr qabarıcı olmaqla Lenqmyür tənliyinə təbi olurlar (Şəkil 1). Bunu tənliyə daxil olan K-nun geniş qatlıq intervalında sabit qiymətlərlə xarakterizə olunması təsdiq edir. IgA-IgC asılılığından Freyndlix tənliyinə daxil olan parametrlər hesablanmış və uyğun tənkilər edilmişdir (Şəkil 2). Amberlite IRP-64-Pb<sup>2+</sup> sistemi üçün bənətlik A = 426,6C<sub>i</sub><sup>0,67</sup>, Amberlite IRP-64-Zn<sup>2+</sup> sistemi üçün A = 169,83C<sub>i</sub><sup>0,28</sup>, Amberlite IRP-64-Cd<sup>2+</sup> sistemi üçün A = 240C<sub>i</sub><sup>0,53</sup>, Amberlite IRP-69-Pb<sup>2+</sup> sistemi üçün A = 200C<sub>i</sub><sup>0,34</sup>, Amberlite IRP-69-Zn<sup>2+</sup> sistemi üçün A = 81,28C<sub>i</sub><sup>0,45</sup>, Amberlite IRP-69-Cd<sup>2+</sup> sistemi üçün A = 182C<sub>i</sub><sup>0,27</sup>, Amberlite IRP-748-Pb<sup>2+</sup> sistemi üçün A = 708C<sub>i</sub><sup>0,63</sup>. Amberlite IRP-748-Zn<sup>2+</sup> sistemi üçün A = 56,25C<sub>i</sub><sup>0,19</sup> və Amberlite IRP-748-Cd<sup>2+</sup> sistemi üçün isə A = 190,5C<sub>i</sub><sup>0,43</sup> şəklinddədir. Lakin qeyd edilməlidir ki, göstərilən tənkilərlə izotermələrin ancaq başlangıç və orta hissəsini yazmaqla etibarlıdır. Izotermələrin son nöqtələri Freyndlix tənliyinə təbi olmurlar. İonitlərin sorbsiya tutumları öyrənilən element ionları üçün da müxtəlifdir. Za atomundu axırıncı d-orbital tamamilə dolduğundan onun ionitin eks ionu və kompleks əmələgətirici qrupları ilə qarşılıqlı təsiri çox zəif olur. Bu isə özünü öyrənilən elementlərin konkret kationita görə sorbsiya tutumlarında da göstərir. Maksimal sorbsiya tutumu Amberlite IRP-64 kationiti ilə Cd<sup>2+</sup> ionunun sorbsiyası zamanı alınmışdır: 4,20 mq-ekv/q. Amberlite IRP-64 kationiti 10 mq-ekv/q sorbsiya tutu-

mu ilə xarakterizə olunduğundan, o digər kationitlərlə müqayisədə daha effektiv sayılır.

Funksional qrupun tərkibində N atomunun olmasının vəziyyəti xeyli mürəkkəbləşdirir. Amberlite IRP-69 kationitinin tərkibində naftalin halqlarını birləşdirən diazo-qrupun mövcudluğu koordinasion rəbitənin daha çatın şəraitdə, pH-in çox kiçik qiymətlərində yaranma biləcəyini göstərir. Bu tipli tərkibində metal saxlayan amfolyitlərin IQ-spektrlərində belə rəbitələri xarakterizə edən udulma zolaqları uzun dalgalı oblastlarda müşahidə olunur (220-350 cm<sup>-1</sup>).



Şəkil 1. Sorbsiya izotermələri.



Şəkil 2. Ig A-Ig C asılılığı.

Amberlite IRC-748 kationiti ilə öyrənilən ionların sorbsiyası Pb<sup>2+</sup> > Zn<sup>2+</sup> > Cd<sup>2+</sup> sırası ilə xarakterizə olunur. Eyni fikri Diaion CR-11 haqqında da söyləmək mümkündür.

İonit dənələrinin radiusunun kiçilməsi sorbsiyanın sürətini xeyli yüksəltməkə metal ionlarının sorbsiyasının diffuziya xarakterli olduğunu göstərir. Bütün hallarda yarımdeyişmə müddətinin  $\tau_{1/2} = 0.03 \cdot r_0^2 / D_i$  azalması müşahidə edilir. Sorbsiya proseslərinin başlangıcı üçün F-in  $\sqrt{t}$ -dən və ln(1-F)-in t-dən xətti asılılıqları öyrənilən proseslərin sürətinin daxili diffuziyanın nəzarətində olduğunu göstərir. Aktivləşmə entropiyasının qiymətləri  $D_0 = d^2(ekT/h)\exp(\Delta S/R)$ , entropiya vuruşunun  $-\lambda^2\exp(\Delta S/R)$  qiymətləri isə  $D = e^{\lambda^2 T/h}[\exp(\Delta S/R)\exp(-E/RT)]$  tanıklarından hesablanımdır [7].

Zn<sup>2+</sup> ionu əsas göstəricilərinə görə Cd<sup>2+</sup> ionuna yaxındır. Amberlite IRP-69 kationiti ilə kinetik göstəricilərin qənaətbəx olmaması kationitin funksional qruplarının fəza vəziyyəti ilə izah olunmalıdır. Bir-birlərindən müəyyən masafədə yerləşən sulfogrupların sterik effekt yarada bilmək cəhəti və diazo-qrupun N atomları da müəyyən dərəcədə sterik effektin güclənməsinə mənfi təsirini göstərə bilər. Bu sabohlarda öyrənilən ionların Amberlite IRP-64 ilə daxili diffuziya əmsallarının qiymətləri Amberlite IRP-69 ilə alınan qiymətlərdən orta hesabla 10 dəfə böyükdür. Aktivləşmə enerjisinin kiçik qiymətləri sorbsiya prosesinin kation dəyişmənən nəzarətində olduğunu göstərir.

İonitlərin kinetik qabiliyyətinin artması sorbsiyanın seçiciliyini yüksəltməkə prosesinə da effektiv getməsinə tömən edir. Entropiyanın və entropiya vuruşunun adədi qiymətinin azalması öyrənilən sistemlərdə sorbsiyanın seçiciliyinin yüksəlməsini şərtləndirir. İonitlərin yüksək sorbsiya tutumu, nisbətən yaxşı kinetik göstəriciləri, öyrənilən ionların aşağı qatlıqlarında yüksək paylaşıma əmsalları ilə xarakterizə olunmaları (təxminən 2000 ml/q), istər hidrometallurji, istərsə də bir sira istehsalat proseslərində bu ionların istirak etdiyi mürəkkəb obyektlərdən onların təmizlənməsində uğurla istifadə edilə bilər.

**Сәдвал**

Kationitlərlə Zn<sup>2+</sup>, Cd<sup>2+</sup> və Pb<sup>2+</sup> ionlarının sorbsiyasını xarakterizə edən kinetik və termodynamik parametrlər ( $r_0 = 0,0275$  sm)

D <sub>i</sub> ·10 <sup>-8</sup> sm <sup>2</sup> /san	D <sub>0</sub> ·10 <sup>-4</sup> sm <sup>2</sup> /san	E <sub>ak</sub> kC/mol	-ΔS°, C/mol·K	λ <sup>2</sup> e <sup>-SRT</sup> x10 <sup>18</sup> , sm <sup>2</sup>	-ΔH, kC/mol	-ΔG, kC/mol	K
<b>Zn<sup>2+</sup>-Amberlite IRP-64</b>							
56,5	2,05	14,60	44,30	12,1	17,62	4,42	5,95
<b>Cd<sup>2+</sup>-Amberlite IRP-64</b>							
65,4	12,4	18,70	29,33	73,4	12,85	4,11	5,25
<b>Pb<sup>2+</sup>-Amberlite IRP-64</b>							
1,16	3,29	25,40	40,36	19,5	15,75	3,72	4,5
<b>Zn<sup>2+</sup>-Amberlite IRP-69</b>							
5,3	0,62	17,5	54,25	3,66	20,25	4,08	5,2
<b>Pb<sup>2+</sup>-Amberlite IRP-69</b>							
3,2	17,3	27	26,73	10,3	12,3	4,33	5,75
<b>Cd<sup>2+</sup>-Amberlite IRP-69</b>							
3,5	6,90	24,5	34,2	40,8	14,13	3,94	4,9
<b>Pb<sup>2+</sup>-Amberlite IRC-748</b>							
2,75	0,296	17,30	60,37	1,754	22,08	4,08	5,2
<b>Zn<sup>2+</sup>-Amberlite IRC-748</b>							
3,0	0,56	15,50	65,69	0,925	22,68	3,10	3,50
<b>Cd<sup>2+</sup>-Amberlite IRC-748</b>							
1,35	2,77	24,6	41,79	16,39	14,41	1,95	2,20

**ƏDƏBİYYAT**

1. Duffus J.H. "Heavy metals" – a meaningless term? // Pure Applied Chemistry, 2002, v. 74, pp. 793-807.
2. Hubicki Z., Jakowicz A., Eodyga A. Application of the ions from waters and sewages / Adsorption and its applications in industry and environmental protection. Studies in surface science and catalysis / Ed. A.Dąbrowski. Amsterdam, New York: Elsevier, 1999.
3. Dąbrowski A., Hubicki Z., Podkościelny P., Robens E. Selective removal of the heavy metal ions from waters and industrial wastewaters by ion-exchange method // Chemosphere, 2004, v. 56, pp. 91-106.
4. Шварценбах Г., Флашка Г. Комплексонометрическое титрование. Москва: Химия, 1970, 360 с.
5. Бойд Г., Адамсон А., Майерс Н. Обменная адсорбция ионов из водных растворов при помощи органических цеолитов / Хроматографический метод разделения ионов. Москва: ИЛ, 1949, с. 333-370.
6. Sigma-Aldrich Ordering and Customer Service. Germany, 2003-2004, 64 p.
7. Glasstone S., Laidler K., Eyring H. The Theory of Rate Processes. N.-Y. and London: Princeton University, 1941, p. 501.

**Мahnur Jafarli**

**СОРБЦИЯ ИОНОВ ЦВЕТНЫХ МЕТАЛЛОВ ИОННITAMI AMBERLITE IRP-64, AMBERLITE IRP-69 И AMBERLITE IRC-748**

Исследована кинетика и условие равновесия сорбции ионов Zn<sup>2+</sup>, Cd<sup>2+</sup> и Pb<sup>2+</sup> катионитами Amberlite сильного и слабого характера, рассчитаны термодинамические параметры процессов. Во всех случаях определено, что скорость сорбции находится под контролем внутренней диффузии, подтверждена взаимосвязь между сорбционной селективностью и кинетическими свойствами ионитов. Уменьшение энтропии и числового значения множителя энтропии непосредственно определяет повышение селективности сорбции в исследуемых системах.

**Ключевые слова:** иониты, равновесное состояние, сорбционные изотермы, кинетические и термодинамические параметры.

**Mahnur Jafarli**

**SORPTION OF NON-FERROUS METAL IONS BY AMBERLITE IRP-64, AMBERLITE IRP-69 AND AMBERLITE IRC-748 IONITES**

The kinetics and the equilibrium condition for the sorption of Zn<sup>2+</sup>, Cd<sup>2+</sup> and Pb<sup>2+</sup> ions by Amberlite cationites of strong and weak character are studied, and thermodynamic parameters of these processes are calculated. It is determined in all cases that the sorption rate is under the control of internal diffusion, the relationship between the sorption selectivity and the kinetic properties of the ion exchangers is confirmed. The decrease in entropy and entropy multiplier numerical value directly determines the increase in sorption selectivity in the systems under study.

**Keywords:** resins, equilibrium condition, isotherms of sorption, kinetic and thermodynamic parameters.

(*Kimya üzrə elmlər doktoru Bayram Rzayev tərəfindən təqdim edilmişdir*)